

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 050 (5770) 15 mart 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

VII Qlobal Bakı Forumu işə başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib



6

Rosen Plevneliyev:
"Qlobal Bakı Forumunun
əhəmiyyəti ildən-ilə
daha da artır"

A black and white photo of Rosen Plevneliyev, a man in a suit, speaking into microphones.

7

Hikmət Hacıyev: "Minsk
qrupunun həmsədrinin
son bayanatı məhz
Ermənistana ünvanlanıb"

A black and white photo of Hikmət Hacıyev, a man in a suit, speaking into microphones.

7

Siyavuş Novruzov:
"Azərbaycan ordusu
büdcəsinə görə dünyada
ilk 30-luğa düşən
ordudur"

A black and white photo of Siyavuş Novruzov, a man in a suit, speaking into microphones.

VII Qlobal Bakı Forumu işə başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyaseti" mövzusunda keçirilən Forumda hazırda fealiyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, cəoxşaklı analitiklər, jurnalistlər, gənc liderlər toplasıblar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərefindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər etrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasetin deyişməsində böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Tehlükəsizlik namine orta Şərq əməkdaşlığı", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal siyasetdə roluna həsr olunacaq.

Yedinci Qlobal Bakı Forumu-



"Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər"

diyini vurğuladı. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıldı.

Ardı Səh. 3



"Bu Forum dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrilib"

nu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Sərgəldin açaraq Forumun əhəmiyyətini vurğuladı. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Forumda nitq söylədi.

Dövlətimizin başçısı Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevril-



VII Qlobal Bakı Forumu işə başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

Əvvəli Səh. 2

Azərbaycanın xarici siyasetin-dən danışan dövlətimizin başçısı bildirdi ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. "Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq", - deyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səməreli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərmayə



"Biz görürük ki, Ermənistən hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdır"

qoyuluşu sahələrində əməkdaşlıq qurduguunu diqqəte çatdırı.

Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə etraflı danışan Azərbaycan Pre-



denti bir milyondan çox qəçqin və məcburi köçkünün bu gün də bu işgalin nəticələrindən əziyyət çekdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abi-



dələrimizin dağlığıni xatırlatdı. Dövlətimizin başçısı bildirdi ki, bu işgal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdır, onun dəyişdirilməsi üçün isə Ermənistən Azərbaycan ərazilərdən öz qoşunlarını çıxarmalıdır. "Biz görürük ki, Ermənistən hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdır. Beynəlxalq təşkilatlar,




sədrleri də bunu bəyan edirlər", - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhd kimi səciyyələndirdi. Vurğuladı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlətimizin başçısı beynəlxalq təşkilatlar-

əhəmiyyətinə yönəldi, "Bakı Prosesi"nin BMT tərəfindən də dəsteklənen proses olduğunu vurğuladı.



səməreli əməkdaşlıqdan danışdı və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan "Bakı Prosesi"nin



Prezident İlham Əliyev Forum iştiraklarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəldi, bu ideyanın dünyada təbliğ edildiyini vurğuladı. "Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik

azala bilər", - deyən dövlətimizin başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq,

beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirdi. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfəni qeyd edən Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışdı, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dedi, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırıldıqını, əməkdaşlıq üçün yeni körpülər

saldığını, enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Forumun işinə uğurlar arzuladı.


Sonra Əfqanistan Prezidenti Məhəmməd Əşref Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İgor Dodon, Montenegro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış etdilər.



Daha sonra İtalya Prezidenti Sercio Mattarella'nın Forum iştirakçılara məktubunu İtaliyanın ölkəmizdəki səfiri Augusto Massari oxudu. Büyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığının Baş naziri Tereza Meyin məracətini Birleşmiş Krallığın ölkəmizdəki səfiri Karol Krofts çatdırı-



di. BMT İnkişaf Programının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqger BMT-nin baş-



katibi Antonio Quterreşin Forumu məracətini oxudu.

Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gencəvi Beynəlxalq Mərkəzinin həmsədri Varya Vike-Freyberq çıxış etdi.

Tədbirdə Nizami Gencəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirildi. Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşref Qaniye və Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedy Mərkəzin Qəyymular Şurasının qərarı ilə Nizami Gencəvi Beynəlxalq mükafatları təqdim olundu. Forum işini sessiyalarla davam etdirib.

“Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər”

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Martin 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub. AZƏRTAC xəbər verir ki, Monteneqro Prezidenti Forumu dəvətə və tədbirin yüksək səviyyədə təşkili nə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformlardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbər verdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycan ile Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələrin olduğunu və birgə uğurlu layihələrin həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakinin da təqdirdəli olduğunu, bu layihənin həyata keçirilməsinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını dedi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fealiyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əmək-



daşlıq üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığın inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da dedi.

Monteneqro Prezidenti qeyd etdi ki,

Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldı-

ğını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirdi. Görüşdə, həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparıldı.

Azərbaycan-Albaniya ilə ikitərəfli münasibətlərə önem verir

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb

Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyrəkləndirdi. Bu Forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önem verdiyini dedi.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığı töhfə verdiyini bildirdi. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəye görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu dedi. TAP layihəsinə toxunan Albaniya Prezidenti də işlərin uğurla getdiyini təsdiq etdi. Prezident İlir Meta Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çerçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulandı. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxlər imkanlarının artırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub


Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç təşəkkürünü bildirən Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fırsat olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında

siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Forumda dəvətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dəst ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraqların inkişaf etdirildiyini bildirdi. Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımıının qurbanları ilə əlaqədar sənədin qəbul olunmasına şəxsən iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyevi Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət etdi.

Dövlətimizin başçısı dəst ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirdi. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlarınarası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd etdi.



“Rumınıya Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəkləyir”

Azərbaycan Prezidenti İlham Əliyevin Rumınıyanın Baş nazirinin müavini ilə görüşü olub

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumınıyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub. AZƏRTAC xəbər verir ki, xanım Ana Birçal Rumınıya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumınıya arasında strateji tərəfdəşligin qurulmasının 10 illiyi qeyd olunur.

Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Rumınıyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumınıya arasında əlaqələrin inki-



şafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi

ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari

əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.

Ana Birçal bildirdi ki, keçən il

hökumətlərarası müstərek komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimiz bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumınıya və Türkmenistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumınıyanın iştirakı məsəlesiనə də toxundu. Ana Birçal Rumınıyanın Avropa İttifaqı Şurasına sədərlik etdiyi dövrde Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.

“Bolqarıstan və Azərbaycan həzaman bir-birini dəstəkləyir”

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb



“Bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır”

Prezident İlham Əliyev Moldova Prezidenti Igor Dodon ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti Igor Dodon ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti Igor Dodon təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önemli bir platformadır. Eyni zamanda, bu Forum bize ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə eldə etdiyi qələbə münasibətlə təb-

rik etdi.

Moldova Prezidenti Igor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkiline görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair etraflı fikir mübadiləsi aparıldı. Həmçinin hökumətlərarası müstərek komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulandı. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstek göstərdiyi qeyd olundu.



Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərlərini xatırlayaq, bu səfərlərin ölkələrimiz arasında münasibətləre yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğuladı. Bildirdi ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın həzaman bir-birini dəstəklədiyini dedi. Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd et-

di. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı saflar heyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğuladı. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirdi.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərində danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentine minnədarlığını bildirdi. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, SOCAR-in Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verildi.

“Azərbaycan Əfqanistanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına böyük töhfələr verir”

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanistan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanistan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb. AZERTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanistan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbatək görüş oldu.

Təkbatək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri etrafında fikir mübadiləsi aparıldı. Sonra görüş nümayəndə heyətlerinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı Əfqanistan Prezidentine Azərbaycana səfərinə ve VII Qlobal Bakı Forumunda iştirakına görə minnədarlığı bildirdi. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fərsətlər yaradacağını qeyd etdi, həmcinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə prezidentlər tərefindən Azərbaycanın Əfqanistanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.

Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifade etdi və neqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirdi.

Əfqanistan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, tehsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi. Sonra prezidentlər İlham Əliyevin



ve Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanistan sənədləri imzalandı.

“Azərbaycan Dəmir Yolları” si “ARA” arasında əməkdaşlıq Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanistanın Dəmir Yolları İdarə-

si “ARA” arasında əməkdaşlıq haqqında Niyyət Memorandumu”nu “Azərbaycan Dəmir Yolla-

ri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanistanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanistan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramil Quluzadə və Əfqanistanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hamayun Qayumi imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Əfqanistan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanistanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzaladılar.

Rosen Plevneliyev: “Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə daha da artır”



Yeddiinci Qlobal Bakı Forumunda iştirak etməkdən çox memnunam. Sürətli inkişaf edən Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi, dostluq şəraitində və səmimi mühitdə keçən Forumu xeyli sayıda iştirakçının qatılması çox sevindiricidir. Ey ni zamanda, bu Forumda həm hazırlı, həm də sabiq dövlət başçılarının iştirakı onun əhəmiyyətini daha da artırır. Bu səbəbdən iştirakçıların sayı ildən-ilə artmaqdə davam edir.

AZERTAC xəbər verir ki, bu sözü VII Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə Heyətinin üzvü Rosen Plevneliyev deyib. Dünyadakı hazırlı siyasi vəziyyəti şərh edən Bolqarıstanın keçmiş Prezidenti bu baxımdan Forumun əhəmiyyətinə toxunub. “Dünyada munaqışlərin, terror aktlarının və digər problemlərin artlığı bir dövrədə yeni bir siyasete ehtiyacın olduğunu görürük. Bu siyaset, fikrime, ikitərəfli müstəvidə deyil, məhz hərərəfli əməkdaşlıq və dostluq mühitində əlaqələrin qurulmasına, problemlərin həlli yollarının bu müstəvidə axtarılmasına əsaslanmalıdır. Bu baxımdan, bu Forumun əhəmiyyəti çox yüksəkdir. Çox şadam ki, biz Forumda bir araya gelərək dünyani narahat edən ən aktual problemləri beynəlxalq iqtimaiyyətin diqqətinə çatdırırıq”, - deyə Rosen Plevneliyev qeyd edib.

Vayra Vike-Freyberqa: “Qlobal Bakı forumlarının açıqlıq və müxtəliflik ruhu artıq özlüyündə bir brendə çevrilib”



Tam əminliklə deyirəm ki, Qlobal Bakı forumlarının açıqlıq və müxtəliflik ruhu artıq özlüyündə bir brendə çevrilib. Bu forumlarda müxtəlif sahələri temsil edən nümayəndələr qlobal əhəmiyyətli problemləri dostluq və əməkdaşlıq mühitində müzakirə edə bilirlər. Belə bir platformanın məhz Azərbaycanda formallaşması sevindirici haldır.

AZERTAC xəbər verir ki, bu fikirləri martin 14-də VII Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqa söyləyib. Forumun əhəmiyyətini xüsusi vurğulayan Vayra Vike-Freyberqa deyib: “Qlobal Bakı Forumuna ildən-ile daha çox iştirakçılar qoşulur. On əsası odur ki, dünyadan hər bir yerindən bu Forumu qatılanlar var. Bu ilki Forumunda iştirakçıları arasında dövlət başçıları, baş nazirlər, beynə mərkəzlərinin, müxtəlif fondların nümayəndələri, diplomatlar, jurnalistlər vardır. Belə geniş format Forumun əhəmiyyətini bir daha sübut edir. Biz Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqini dinlədik. Prezident İlham Əliyev bu nitqində dünyada sülhün və sabitliyin təmin olunması üçün mühüm mesajlar verdi”.

TASS Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərinin yekunlarına dair geniş informasiya təqdim edib

Rusyanın TASS İnformasiya Agentliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərinin yekunlarına dair geniş informasiya təqdim edib. AZERTAC xəber verir ki, agentliyin Paris bürosunun hazırladığı materialda səfər çərçivəsində ikitərəfli əməkdaşlığı dair bir sıra mühüm sənədlərin imzalandığı qeyd olunur. Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın aparıcı siyasi, elm və mədəniyyət xadimləri, iş adamları ilə görüşlər keçirib.

Yazıda deyilir: "Mehriban Əliyevanın Parisə səfəri xüsusü dəqiqət mərkəzində olub. Ötən günlər ərzində o, Fransa Senatının sədri Jérar Larşe və Milli Assambleyasının sədri Rışar Ferran ilə danışqlar aparıb. Birinci vitse-prezident, həmçinin mədəniyyət naziri Frank Ries-terin müşayiəti ilə Orsey müzeyində olub".

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransanın birinci xanımı Brigit Makron ilə görüşünü AZERTAC-a istinadla işqalandıran agentlik yazıır ki, tərəflər Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmənluq ifade ediblər. Söhbət zamanı aile-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bəkədə Fransız Liseyinin fəaliyyətinin məmənluq doğurduğu qeyd olunub, Şərqdə hüquq el-minin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb. Agentlik dəqiqət çatdırır ki, Fransada Azərbaycanın böyük iqtisadi potensiala malik olduğu qeyd edilir. Azərbaycan bazarında 59 Fransa şirkəti fəaliyyət göstərir. İki ölkə arasında elm və mədəniyyət sahələrində də əlaqələr uğurla inkişaf edir.

Hikmət Hacıyev: "Minsk qrupunun həmsədrlerinin son bəyanatı məhz Ermənistana ünvanlanıb"



A TƏT-in Minsk qrupunun həmsədrlerinin son bəyanatı ilə əlaqədar Azərbaycan Respublikasının mövqeyi ifade olundu. Belə ki, bu bəyanatda eks olunan fikirlərin bir qismi Azərbaycan Respublikasının mövqeyini eks etdirir və biz hesab edirik, bu bəyanat məhz Ermənistana ünvanlanmış bir bəyanatdır. Onun ünvan sahibi məhz Ermənistana Respublikasıdır.

AZERTAC xəber verir ki, bu barədə Martin 14-də VII Qlobal Bakı Forumunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev jurnalistlərə müsahibəsində deyib. Şöbə müdürü bildirib ki, danışqlarda hər hansı şərtin qoyulması qəbul edilməzdür və danışqlar olduğu şəkildə davam etdirilir. Bəyanatda, həmçinin qeyd olunur ki, aqressiv ritorika əsasında fikirlərin səsləndirilmesi də doğru deyil. Bundan başqa, həmsədrler bəyanatda münaqişənin həlli ilə bağlı mərhələli həll prinsiplərini qeyd ediblər. Burada vurğulanır ki, Azərbaycan torpaqları işgaldən azad edilməli, məcburi köçkünlər geri qaytarılmalıdır. Bu, Helsinki Yekun Aktında da göstərilib. Xalqların öz müqəddərətini təyin etmə prinsipi dövlətlərin ərazi bütövlüyü xələl getirməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusuna gəldikdə isə Azərbaycan hər zaman ərazi bütövlüyü çərçivəsində bu məsələni müzakirə etməyə hazırlıdır. Burada da Helsinki Yekun Aktının əsas prinsiplərinə istinad olunmalıdır. Ermənistən tərəfinin danışqların formatını dəyişdirmək iddialarının əsaslılığı qeyd edən Hikmet Hacıyev bildirib ki, görüşlər də görüş naminə deyil, nəticəyönümlü olmalıdır.

"Dünya ölkələri dayanıqlı inkişafa önem verməlidir"

Dünya iqtisadiyyati hazırda dayanıqlı inkişafı təmin etmir. Biz ətraf mühitə böyük mənfi təsir göstərir. Ətraf mühitdən nəzaretsiz qaydada istifadə olunur, bu da biomüxtəlifliyə mənfi təsir göstərir". SIA-nın xəberinə görə, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks VII Qlobal Bakı Forumunu çərçivəsində "Davamlı inkişaf üçün çağırışlar" mövzusunda keçirilən panelde çıxış edərkən deyib. O bildirib ki, okeanlarda suyun seviyyəsi artır, hava cırklənir, bu da qidalara keyfiyyətinə təsir göstərir: "Bu baxımdan dünya ölkələri dayanıqlı inkişafa önem verməlidir. XX əsrə dayanıqlı inkişaf dəqiqət mərkəzində olsa da, bu sahəde ciddi nailiyyət əldə olunmayıb. Bu baxımdan Skandinaviya ölkələr istisnadır. Ona görə də 2020-2030-cu illərdə dayanıqlı inkişafla bağlı 17 istiqamət müəyyən edilib. Mən praktiki müstəvیدə dayanıqlı inkişafla əlaqədar nəticələri görmürəm".



Prezident Administrasiyasının məsul işçiləri bir sıra şəhər və rayonlarda vətəndaşlarla görüşüb

A zərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Martin 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Bileşuvardır, Cəbrayıllı (Bileşuvardır), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib.



AZERTAC xəber verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini təpib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşlər qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət ve qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal məssəsisi yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülən siyasetin teməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanın fəman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmər-vətəndaş münasibətlərinin sağlam zəminda qurulması, insanlara layiqli xidmet göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb. Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilen diqqətə görə Azərbaycan Respublikasının Prezidente minnətdarlıqlarını bildiriblər. Martin 15-də Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edəcəklər.

Siyavuş Novruzov: "Azərbaycan ordusu büdcəsinə görə dünyada ilk 30-luğa düşən ordudur"



"A zərbaycan ordusunda korupsiyonun mövcudluğu ilə bağlı səslənən fikirlər yalan və bəhətdən ibarətdir. Qaçıb xarici siyənə şəxslər ordudakı korupsiya ilə bağlı eley rəqəmlər təqdim edir ki, heç ordumuzun ümumi büdcəsi o qədər deyil. Bunların təqdim etdiyi rəqəmlər inansaq, onda belə çıxır ki, əsgərlər yemək yemir, zabitlər əmək haqqı almır. Bütün bu iddiaların hamısı yalandır". Bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və di-

ni qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hər il yüzlərə zabitimiz dövlət tərefində mənzillə təmin edilir. Onun sözlərinə görə, zabit ailələrinin məşğulluq probleminin həlli ilə bağlı ciddi addımlar atılır. Azərbaycan dünyasının bir çox ölkəsindən müasir silahlar alır. Azərbaycan ordusu büdcəsinə görə dünyada ilk 30-luğa düşən ordudur. Ordunun təlim-tədrisi NATO standartına əsaslanır. Odur ki, bu adamların ordu ilə bağlı səsləndirdiyi fikirlər qərəzli xarakter daşıyır.


"Bu adamlar işgalçi Ermənistən əleyhine danışır, Xocalı soyqırımına öz etirazını bildirir. Əksinə, iddia edir ki, sabah Azərbaycanla Ermənistən arasında müharibə başlasa, Azərbaycana qarşı vuruşacaqlar. Bu bəyanatdan görsənir ki, onlar hansı dinə, hansı imana qulluq edirlər. "Mənim əziz xalqım" ifadəsi ilə etdikləri müraciətlərin hamısı xalqın başını aldatmağa hesablanıb. Xalqına xidmət etmək istəyən, istənilən yerde bu xidməti göstəre bilər. Əger müəllim öz dərsini yüksək keyfiyyətlə keçirse, o artıq xalqına xidmət edir. Hər kəs öz sahəsində xalqa vicdanla xidmət edirse, xalqın arzu və istəklərini yerinə yetirirsə, deməli, o artıq xalqına xidmət edir, onun üçün faydalıdır"-deyə, YAP icra katibinin müavini vurğulayıb.

Giorgi Marqvelashvili: "Azərbaycan-Gürcüstan əlaqələri ümumi maraqlara uyğun inkişaf edir"

A raqlara uyğun inkişaf edir. Ölkələrimiz həm strateji, həm iqtisadi tərəfdəşərlər. AZERTAC xəber verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq Prezidenti, Gürcüstan İctimai Elmlər İnstitutunun (GİPA) professoru Giorgi Marqvelashvili söyləyib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev birge inkişaf etdirdiyimiz formatlardan dənisi. Men xüsusi nəqliyyat və energetika məsələləri ilə bağlı formatları qeyd etmək istədim. Yaxın gələcəkdə TAP layihəsi feal fazaya keçəcək. Bu layihə nəinki regionun, o cümlədən Cənubi Avropanın enerji problemlərini həll edəcək.



"Çoxəslik əlaqələrimiz var. Görkəmli siyasi xadimlər Heydər Əliyev və Eduard Şevardadze bu münasibətləri inkişaf etdiriblər. Onlar birlikdə bu regionu inkişafə aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik", - deyə sabiq Prezident əlavə edib. Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirib ki, Gürcüstan hər zaman münaqişənin sülh yolunu və beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyir.



Tarixlərdə yaşayan Ulu Naxçıvan - NAXÇIVAN MUXTAR RESPUBLİKASI - 95

Naxçıvan... Bu adı çəkər-kən insanın ağlına gələn ilk düşüncə ululuq, mü-qəddəslilik və qəhrəmanlıq məf-humlarıdır. Məhz bu amillər qə-dim Naxçıvan torpağının bö-yüklüyüünü, nəhəngliyini tarix-lər boyu sübuta yetirib. Əsrlər-dən gələn həmin rəmzlər eyni zamanda, bu torpağın hansı geddişlərdən, eniş yoxuşlardan keçdiyinin göstəricisidir. Nax-çıvanın torpağın suyunda, ha-vasında, insanlarınında - hər bir təbiət damlasında qərinələrə söykənən tarix reallıqları yaşa-maqda, yaşadılmaqdadır. Ta Naşavə, Nəqçuan, Nuhçixan, Nəqsi-cahan və s. kimi şəcərə-lərimizdən gələn tarixi adlar-dan başlayaraq...

Bu tarix və mədəniyyət mərkəzi haqqında bir çox dünya alimləri çox-sayılı rəyler verib, məntiqi və olduqca maraqlı nəticələrə gəliblər. Əgər biz bu gün mənəviyyatımız, dinimiz baxımdan mövzuya yanaşarsaq, bütün sə-mavi dirlərdə eks olunan müqəddəs Əshabi-Kəhfən Naxçıvanda yerləşmə-sini, Nuh peyğəmbərin gəmisinin bu ərazilərdə olmasını (yəhudi tarixçi-alimi İosif Flauvi Nuh peyğəmbərin gəmi-sinin dayandığı yer olaraq "Apobaterion" toponimini qeyd edir ki, bu topo-nim digər tarixi mənbələrdə də bilava-site Naxçıvana aid olunmaqdadır) növbəti dəfə kəşf etmiş olarıq.

Daha qədim tarixi mənbələrdə, misal üçün, qədim yunan alimi Ptolomeyin geldiyi nəticələrdən isə görürük ki, Naxçıvan şəhərinin ilk adı Naqsuana adlandırılabilir və şəhərin coğrafi mövqeyi müasir Naxçıvanın ərazisi olaraq gös-tərilir. Belə faktlar və sübutlar kifayət qəderdir, bütün bunlar isə artıq özü-öz-lüyündə qədim Naxçıvan elinin ne qə-dər ulu tarixə malik olduğunu yetərinəcə sübut edir.

Bu torpağa dəfələrlə işgalçılardan, yadəllilərin hücumlarının baş verməsi de onun ne qədər mühüm coğrafi möv-qeye sahib olmasının göstəricisi kimi qeyd edile bilər. Xüsusilə, işgalçi erməni köçəri tayfalarının bu torpaqlarda məskunlaşaraq, sonradan ona sahib çıxmak məqsədləri də qeyd edilən re-allıqları eks etdirir. illər ötdükə, həmin gerçəklilik özünü daha açıq şəkildə gös-tərib.

Əgər Naxçıvan Muxtər Respublikası elan edilməsəydi...

Ötən əsrin ilk onilliklərindən başla-yan keşməkeşli tarixlərinə qədər da-vam edən proseslər də deməyə əsas verir ki, düşmən gözü daim bu torpa-



larda olub. Əbəs deyil ki, əgər 1920-ci illərdə cərəyan edən proseslər çərçivə-sində Naxçıvan Muxtər Respublika statusunu almasayıdı, bu ulu diyarımız da erməni işğalına məruz qala bilərdi. Bu baxımdan, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtər Respublikasının elan edilmesi həm də bu torpağın İrəvan, Zəngəzur kimi işğala uğramasının qar-şısını almış oldu. Belə ki, buna qədər, yəni 1918-ci ildə yaradılan Araz-Türk Respublikası və 1921-ci ildə imzalanmış Moskva, Qars müqavilələri bu mə-sələdə öz mühüm rolunu oynadı. Nəti-jədə, ermənilərin Naxçıvanla bağlı ha-zırladıqları işğalçılıq planları yerle-ye-kənən oldu. Sonrakı proseslərde Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı ad-landırıldı. Real vəzifətin hüquqi təsdiqi olaraq, 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyye Komitəsi Naxçıvan Muxtər Sovet Sosialist Res-publikasının yaradılması haqqında dekret elan olundu və bu sənəddə xüsusi bənddə vurgulandı ki, Naxçıvan diyarı Azərbaycanın himayəsində Naxçıvan Muxtər Sovet Sosialist Res-publikasına çevrilsin. Beləliklə, həmin tarixi sənəd növbəti böyük fəlakətə qarşı ke-çilmez sədd kimi çəkildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həmin porseslərə bağlı kələmi bu gün də hər bir naxçıvanlının yaddaşında tarixi sözələr olaraq həkk olunub: "Naxçıvan Muxtər Respublikasının ya-radılması Azərbaycan xalqının olduqca mürekkeb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir".

Bəli, bu həm də Azərbaycan xalqının iradəsinin və mübarizliyinin

**göstəricisi olaraq
yazılan ümummilli
tariximizdir!**

*Bu gücün, bu qüdrətin əsasında
Ulu Öndər Heydər Əliyev qətiyyəti da-yanır!*

Onu da qeyd etmək yerinə düşərdi ki, işgalçi Ermənistanın Naxçıvana göz dikməsi, çirkin, mənfur xisletini həyata keçirmək istəyi də əbəs deyildi. Çünkü "Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan işgalçılardan yalnız Naxçıvanla deyil, bütövlükdə Azərbay-can torpaqlarına sahiblənməyi, daha sonra isə sərhədlərin hüdudlarından kənara çıxıb, digər torpaqları əla keçir-məyi qara məqsədlərinde planlaşdırı-mışdır. Əzəli və əbədi torpaqlarımız olan və bu gün "Ermənistan" adlandıran Qərbi Azərbaycanımızın, İrəvanımızın dadi erməni işgalçlarının dama-ğında qalmışdır. Görünür, bu gün də iş-galçılıq siyasetlərini davam etdirən ermənilər ona görə hazırlı dövrə bele, Naxçıvandan gözlərini çəkmir, öz məkrili planlarını reallaşdıracaqlarını sanırlar. Ancaq bu planları həyata keçirməyə müyəssər olmayacaqlarını da anlayırlar. Çünkü bu gün onların qar-şısında güclü, qüdrətli Azərbaycan dövləti dayanıb. Bu gücü, bu qüdrətə sahib olmaq üçün heç də asan yollar keçilməyib və bu yolun əsasında söz yox ki, Ulu Öndər Heydər Əliyev qətiyyəti, dönməz iradəsi, sarsılmaz gücü dayanıb. Artıq 95 yaşıını qeyd edən qə-dim Naxçıvan torpağı ele nəhəng inki-saf və tərəqqi yolu keçib ki, Muxtər Respublika olaraq, xarici əlaqələrini qurmaqdan başlayaraq, iqtisadiyyat, sosial, mədəniyyət, ordu quruculuğu və s. sahələrdə uğurlar qazanıb və bu gün də qazanmaqdadır.

Beləliklə, Naxçıvanın muxtarlıyyət statusu ötən 95 il ərzində burada inki-

Tarixlarda yaşayan Ulu Naxçıvan - NAXÇIVAN MUXTAR RESPUBLİKASI - 95

şafin təmin olunmasına, genişmiqyaslı quruculuq tedbirlerinin aparılmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin ölkəmizde siyasi hakimiyyətə gelişmiş ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün eşl inkişafına qovuşdu. Ötən əsrin 1969-1987-ci illərində Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzine çevrildi, iri sənaye müəssisəsəsələri tikilib istifadəyə verildi, Muxtar Respublikanın müasirləşdirilməsi istiqamətində önemli işlər həyata keçirildi, yeni yaşayış massivləri salındı, şəhər və rayonlar, ucaq dağ kəndlərinin infrastrukturunu yeniləndi, təhsil, sehiyyə və mədəniyyət müəssisələri tikildi, köhnə kəndli komalarının yerində müasir əslubda abad evlər ucaldıldı. Əlbette ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin Naxçıvanın gələcəyinə hesablanmış uzaq-görən siyasetinin bir hissəsi idi. Ancaq buna qədər daha çətin və məşəqqətlisi sınaqlar qarşıda dayanmışdı...

Naxçıvanı çətin vəziyyətdən çıxarmaq və inkişaf strategiyasını müəyyən etmək lazım idi - Heydər Əliyev qarşıya qoyulan bütün məqsədləri gerçəkləyə çevirdi

1990-cı ilin iyul ayında Dahi Şəxiyyət Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, siyasi fəaliyyəti burada göstərməsi muxtar respublikanın üzəsə biləcəyi ən ağır problemlərdən xilas etdi. Hətta Onun xarici ölkələrlə temaslar qurması böyük tarixi hadisəye çevrildi. Artıq beynəlxalq aləm Naxçıvanın qarşılaşdığı keşkin problemlərdən məlumatlı idi. Dünyanın bir sıra aparıcı KİV-lərdə Naxçıvanla bağlı reportajlar, məlumatlar diqqət mərkəzində saxlanılmaya başlandı. Ağır mühərbi və blokada şəraitində işgalçılara mübarizə aparan naxçıvanlıların bütün ümidi Ulu Öndər Heydər Əliyevə bağlı idi. Belə ki, O, Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İranə sefərlər edərək, müqavilələr imzaladı, xüsusiələ, qardaş Türkiyənin dövlət rəhbərləri ilə Qars müqaviləsi və onun şərtləri ətrafında müzakirələr apardı. Nəticədə Naxçıvanın muxtarlıq statusu beynəlxalq müqavilələrlə qorundu.

O cümlədən, Sədərəkdə və s. rəyolarda açılmış ön cəbhələrdə mövcud olan ağır böhranın aradan qaldırılı-



ması üçün Heydər Əliyevin bir telefon zəngi ilə ABŞ-dan humanitar yardım təyyarəsi Naxçıvana endi. Bu humanitar yardımından sonra digər ölkələrdən, o cümlədən, BMT xətti ilə yardımalar gelmeye başladı. Əlbette ki, bütün bunların arxasında Heydər Əliyevə olan dünya rəğbəti, Onun ən mötəbər siyasi lider kimi tanınması gerçəkliliyə dayanırdı.

Lakin Heydər Əliyev yalnız Naxçıvanı deyil, bütün Azərbaycanı düşünür, xilas yollarını axtarırdı. Qonşu İran İslam Respublikası və qardaş Türkiye ilə körpüllerin açılışı, bu körpüllerin həyətvericilik əhəmiyyəti her bir Naxçıvan sakinində rahatlıq yaratdı. Artıq mövcud və həll olunmayacaq qədər görünən problemlər aradan qaldırıldı və Heydər Əliyev Dühəsi xalq üçün daha böyük işlər görməyə hesablanmış müdrik siyasetini yürüdürdü. Naxçıvanı çətin vəziyyətdən çıxarmaq və inkişaf strategiyasını müəyyən etmək lazım idi - Heydər Əliyev qarşıya qoyulan bütün məqsədləri gerçəkləyə çevirdi

Beləliklə, 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi

Günnüt qələbəsi düşmənin qorxulu röyasına, kabusuna çevrilib

Bu gün Naxçıvan dünyanın ən aparıcı dövlətlərinin əldə etdiyi uğurları yaşayır və əbəs deyil ki, bütün cəhətlərdən tərəqqi yolu davam etdirir. Belə ki, Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafını daim diqqət mərkəzində saxlayır, hətta blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sürtəli və davamlı inkişaf təmin edilir.

Ardı Səh. 10



Tarixlərdə yaşayan Ulu Naxçıvan - NAXÇIVAN MUXTAR RESPUBLİKASI - 95

Əvvəli Səh. 9

Dövlətimizin başçısı Naxçıvana etdiyi hər səfərindən sonra mühüm fərمانlar imzalayır ulu diyarın inkişafı üçün lazımi bütün tövsiyə və tapşırıqlarını muxtar respublikanın rehbərliyinə verir.

Ermenistanın işgalçılıq siyasetinə qarşı Naxçıvanda formalasdırılmış güclü Ordu və Silahlı Qüvvələrimizin ən müasir standartlara cavab vermesi, zaman-zaman düşmənə ağır zərbələrin vurması, işgal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində atılan addimların tərkib hissəsidir.

Qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycanın ayrılmaz bir hissəsi olan muxtar respublikamızda aparılan ordu quruculuğu Dövlət Proqramının bir hissəsi kimi davam etdirildiyindən müasir tələblərə cavab verir, hərtərəflə qayğı və diqqətlə əhatə olunur. Ordunun dövlət məstəqilliyinin, ərazi bütövlüyünün, sülh və əmin-amanlığın əsas təminatçı olduğu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vəsif Talibovun bu istiqamətdə apardığı işlər yüksək nəticələrini verməkdədir. Bu gün Naxçıvan Muxtar Respublikasındaki hərbi hissələrde olan birlik, vətənpərvəlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir.

Biz bu gün də fəxrə xatırlayıraq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyük qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmenin təkmilləşdirilməsi məqsədile 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Yaradılan güclü, əzəmətli ordumuz bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafindəki mühüm strateji əhəmiyyəti olan yüksəklikləri keçirdiyi əməliyyat nəticəsində öz nəzarətinə keçirdi. 1990-ci illərin əvvəllerində ermənilər tərefindən zəbt edilmiş 11 min hektar torpağın azad edilməsi, həm də ordumuzun mövqelərini xeyli möhkəmləndirdi. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafindəki yüksəkliklər, "Qızıl-qaya" dağı və "Qaraqaya" dağlarında yeni mövqelər əle keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fealiyyəti nəzarət altına götürüldü.

Ordumuzun bu uğurunun əsası isə, 2000-ci ilin əvvəllerində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Buzqov kəndinin erməni daşnakları tərefindən təhlükə yaranan yüksəkliklərinin ordumuzun şücaəti nəticəsində düşmən nəzarətindən geri alınması ilə qoyulmuşdu. Bu uğurlu əməliyyatın davamı kimi Günnüt əməliyyatı düşməni Naxçıvana iddialar ilə bağlı bir daha düşünməye vadar etdi.

Artıq əminliklə deyə bilerik ki, Günnüt əməliyyatının uğuru işgal altındaki Qarabağ torpaqlarımızda da davam etdiriləcək. Çünkü bütövlükde Azerbaycanda aparılan ordu quruculuğu yalnız zəfer və qələbələrə hesablanmış müraciət, eləcə də strateji addımlardır. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğunun en yüksək standartlara uyğun aparılması, müdafiə qabiliyyətinin gücü işgalçi düşmənin qorxulu röyasına, kabusuna çevrilib. Söz yox ki, Azərbaycan Ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu, həm torpaqlarımızın işgaldən azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifade



etməyə imkan yaranması deməkdir. Olkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işgaldən azad olunmasına yönəldilib. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdi, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.

Naxçıvanlılar muxtariyyətin 95 illik yubileyini fərəh və qürur hissləri ilə qeyd edirlər

Ulu diyarımız Naxçıvan dinamik tərəqqi yolunu ən yüksək temp lərlə aparmaqdadır. Hazırda da, genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, şəhər və kəndlər abadlaşdırılır, yeni yollar, körpüler salınır, məktəblər, xəstəxanalar idman kompleksləri tikilib-istifadəye verilir. Bütün yaşayış məntəqələrinin müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilir.

Öldə edilən uğurlardan biri də, bir zamanlar enerjini idxlə hesabına əldə edən Naxçıvan Muxtar Respublikasının bu gün enerji ixracatçısına çevriləməsi faktorudur. Belə ki, statistik rəqəmlərdən də aşkar etdiyimiz kimi, bu gün ölkə üzrə Gündəkən elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu məhz muxtar respublikanın payına düşür. O cümlədən, Naxçıvan Muxtar Respublikasında elektrik enerjisine olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avro-pa ölkələri üçün çox nadir göstərici kimi dəyərləndirilir.

O cümlədən, ərzaq təhlükəsizliyinin təmin edilməsi hazırda Naxçıvan Muxtar Res-



publikasında 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi ilə nəticəsini təpib. Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəflə qayğı ilə əhatə olunub.

Beləliklə, sabitlik və inkişaf müasir və qədimliyin sintezlərini özündə birləşdirən, vəhdət halına getirən Naxçıvanımızın əsas göstəricisidir. Muxtar respublikada görülen bütün işlərin mərkəzində isə məhz insan amili dayanır. Prezident İlham Əliyevin sosial siyasetin yürüdüləməsi faktorunu öz çıxışlarında vurğulaması, insan amilinin prioritetini kimi qəbul edildiyini daim diqqətə çatdırmasası bu siyasetin Naxçıvanda da reallaşdırılmasına münbit şərait yaradıb.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Muxtar respublikayla bağlı qəbul etdiyi qərarların hər birində sosial siyaset və insan faktoru nəzərdə tutub.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad ma-

gistral avtomobil yolu tikintisi ilə bağlı əlavə tədbirlər haqqında", "Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamların hər birində bu amil öz əksini tapmaqdadır. Bu, həm də son dövrlər aparılan inqilabi islahatların tərkib hissəsi kimi də qiymətləndirilir.

Naxçıvan dünyadan diqqəti mərkəzində!

Naxçıvan bu gün dünyadan diqqəti mərkəzindədir. Əbəs deyil ki, ulu diyarımız bir sıra beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci ildə isə, Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gençlər Paytaxtı seçilib, Naxçıvanda "Avropa günləri", Türk Şurası Genç Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un "Türk-İslam əxlaq felsəfəsinin qurucu memarları: Türkistan və Anadoluya irfan məktəbinin alımları" mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin edib. Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European

Clubun 2017 və 2018-ci illərdə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytingində Naxçıvan Muxtar Respublikası sosial-dəməqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə 18 parametr üzrə en yüksək bal toplayaraq iki dəfə lider olub.

Netice olaraq isə, qeyd edə bilerik ki, elədə edilən nailiyyətlərin davamlı olması üçün Naxçıvan diyarında işlər sürətlə davam etdirilir. Sözlərimi isə Ulu Öndərimiz Heydər Əliyevin kəlamları ilə bitirmek istərdim: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

95-ci ildönümün mübarek, doğma və ayırmaz yurdumuz ulu Naxçıvan!

**Bəhrəz QULİYEV,
"SƏS" qəzetiñin baş redaktoru**

Yeni kitabı: Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünün sənədlər işığında nəzər salır

Tarix keçmiş, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmiş bil-mədən bu günə və gələcə-yə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatna olan münasibətimizi daşıyışlı, anlayışların zahirindən daha çox, onların daxiliyi görəməyə, anlamağa vərdiş etməliyik. AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenice çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi ırsı sənədlər işığında" kitabında yer alıb.

Xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addım

Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağırılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşunaslığımıza məlum olmayan siyasi sənədlər esasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhliline və tarixi dəyerləndirilməsinə həsr olunan sanballı tədqiqatıdır. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməye mane olan məsələlərə aydınlıq getirir. Neticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşunaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqtəyi-nəzərdən mahiyyətə yeni kontekstdə dəyerləndirilir.

Müəllif tədqiqatlarının neticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının tələyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrde Azərbaycan dövlətçiliyi mərkəzləşmə principində məhrum olur. Vaxtılı Səfəvi şahlarının, xüsusən Şah İsmayıllı Xətai-nın və Nadir şahın hərbi dühləsi və siyasi məhareti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xirdali onlarda feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənzülə aparıb çıxarıb. Xanlıqlar dönməni Azərbaycan üçün aktuallaşdırın başqa bir amil isə xalqımızın mehəm siyasi dövrün sehvleri ucbatından ikiyə bölünməsi və bu güne qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işgal olunması, Qacarların bütün cəhdlərə baxmayaq, onları geri qaytarma bilmə-



məsi, nəhayət, imzalanan Gülüstan və Türkmençay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir.

Bütün hallarda tarix olduğu kimi ya-zılmalıdır və bu, tarixçilərin əsas missi-yasıdır. "Tariximizin xanlıqlar dövrünün siyasi ırsı sənədlər işığında" kitabı bu baxımdan tarixşunaslığımıza çox dəyərli töhfədir və öz mətəbərliyi ilə ilk baxışda diqqəti çeker.

22 sənəd və ya tarixçilər üçün yol xəritəsi

Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri eks etdirir. Fətəli şahın 1796-ci ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyine məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq getirmək baxımından böyük əhəmiyyət kəsb edir. Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alımlar üçün yol xəritəsi də sayila biler. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: "Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşunaslarımız, mədəniyyətşunaslarımız onu da unutmamalırlar ki, keçmişin ırsından qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib örenmek, müsbət təreflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərək, əslində, tamam başqa bir məsələdən - hansısa siyasi-

ideoloji səbəblərdən, yaxud təessübəşlik ucbatından örtbasdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırduğumuz faktların sonradan aşkar çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır".

Kitabda türkəyeli tarixçi F.Sümər, iranşunas və şərqşunas alımlar M.S.İvanov, K.E.Bosvort, Y.Krimski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur

Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqədirilməsi daha bir mühüm məziyyət kimi diqqəti cəlb edir. Müəllif yazır ki, xanlıqlar dövrü ilə müstəqiliyimizin ilk illeri arasında mövcud olan kədərlər oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əger xanların özbaşinalityı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfində işgali və 1828-ci il Türkmençay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-ci illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağılıq Qarabağı, həmçinin onun ətrafindakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Bu həm də onu sübut edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur.

Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtile birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydi, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı. Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.

Akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söyklənən fikir və müləhizələri, dəyərli təsviyyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şəhərləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşunaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formallaşmasına təkan verəcək.

Kitab həm peşəkar tarixçilər və mənəbəşunaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

"Hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinleşməsini tələb edir"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri və bu səfər çərçivəsində Baş nazir Eduard Filip ilə görüşmesi iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli idi". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millet vəkili Hikmət Babaoğlu deyib.



Millet vəkilinin sözlerine görə, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial var daha fərqli sahələr de mövcuddur: "Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasetini müəyyənləşdirən böyük beşlik adlandırılaraq daxil olan ölkələrdən biri və üstəlik də ATƏT-in Minsk Qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də bele mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daima Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdəşdir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiyalar və bank sektor ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinleşməsini tələb edir və tərəflər buna hazırlıdır.

Heç şübhəsiz ki, Fransa yuxarıda qeyd etdiyimiz kimi Dağılıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ciddi bir öhdəcilik üzərinə götürüb və biz digər həmsədr ölkələrlə bərabər bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbul edilməzdür. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamesi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışçılarına sadıq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində hellina tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ probleminin həllində çox da sadə olmayan bir mərhələdə Fransa baş nazirinin belə mövqə bildirməsi əslinde ATƏT-in həmsədrlərinin bəyanatında səsləndirilən Helsinki Yekun aktında göstərilən milli müqəddarət təyinətə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır principle dəstəkləmək kimi başa düşülür. Ona görə ki, bu bəyanatı qəbul edən ölkələrən bir həmsədr ölkə kimi elə Fransadır. Bütün bunları ümumiləşdirsek görəcəyik ki, sefərin iqtisadi, mədəni, humanitar tərfələri ilə bərabər, həm də onun mühüm siyasi tərəfləri də var və bizim üçün olduqca əhəmiyyətlidir".

Ceyhun Rasimoğlu

Azərbaycanla İran birgə avtobus istehsal edəcək

Sabah Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində "Scania" markalı avtobuslar istehsal edəcək birgə müəssisəsinin yaradılmasına dair müqavilə imzalanacaq. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-İran biznes-forumunda məlumat verib.



Nazir iki ölkə arasında iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu da deyib: "2018-ci ildə Azərbaycanla İran arasında ticaret dövriyyəsi 2017-ci illə müqayisədə 74% artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, tranzit daşımaları sahəsində əlaqələrimiz genişdir və əməkdaşlığımız regional əhəmiyyətə malikdir. O cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət kəsb edir. Keçən il bu dəhlizlə yük daşımaları 10 dəfədən çox artıb. Gələn ilin sonuna qədər Bakıdan İranla sərhədə qədər olduğu kimi, Rusiya ilə sərhədə qədər də yeni avtomobil yolu istifadəyə veriləcək. İran sahibkarları yüksək səviyyəli infrastrukturdan istifadə edib yüklerini daşıya biləcəklər".

Inam Hacıyev

15 mart 2019-cu il

Ölkəmizdə həyata keçirilən sistemli islahatlar vətəndaşların rifahının yüksəlməsinə yönəlib



Dünən YAP Quba rayon təşkilatının akt zalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzaladığı son ferman və sərəncamlardan irəli gələn məsələlərin müzakirəsi və sosial şəbəkələrlə işin gücləndirilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təş-

kilatının sədri Yusif Abidov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda içtimai-siyasi sabitliyin daha da möhkəmləndiriləcəkini, ölkənin sosial-iqtisadi inkişafının yüksəldiyini qeyd edərək, dünyada söz sahibi olan dövlətə əvərildiyini bildirib. Artıq bir neçə ildir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar həyata keçirilməkdədir. Rayon təşkilatının sədri bildirib ki, cari ilin başlanğıcından etibarən dövlət başçısı sosial sfera ilə bağlı əhəmiyyətli sərəncamlar və fərمانlar imzalayıb: "Ölkə rəhbərinin şəhid ailələri, mühərbi veteranları və əllilləri, məcburi köçkünlərin problemlərinin həlli, minimum əməkhaqqının, tələbələrin və doktorantların təqaüdlərinin artırılması, fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı imzaladığı sərəncamları, gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə görüldüyü genişməqası işləri ölkə vətəndaşlarında böyük məmənunluq yaradıb".

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Səide Abbasova, YAP Quba rayon təşkilatı qadınlar şurasının sədri Aysel Şeydayeva, YAP Quba rayon təşkilatı gənclər birliliyinin sədri Habil Bayramlı Prezident İlham Əliyevin uğurlu dövlət idarəciyyindən söz açaraq, aparılan sistemli islahatların hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəldiyini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI



Yerevanda polislə etiraz aksiyası iştirakçıları arasında toqquşma baş verib



Ermənistən paytaxtının mərkəzindəki ticaret obyektlərinin sökülməsinə etiraz edən şəhər sakinləri mərkəzi yolu bağlayıblar. Yerevan Opera və Balet Teatrının qarşısına toplaşanlarla polis arasında baş veren qarşıdurmadada 4 paytaxt sakını həbs edilib. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, həbs edilən aksiya iştirakçılarına qarşı inzibati məcəlləyə uyğun olaraq polisin göstərişlərinə əməl etməmək və qanun keşikçilərinə müqavimət göstərmək maddəsi ilə minimum əməkhaqqının 50 mislinədək cərimə cəzası tətbiq olunub. Etiraz aksiyasının iştirakçıları bildiriblər ki, ticaret obyektlərinin sökülməsi onlarla insanın işsiz qalmasına və buradakı kafelərə qoyulan vəsaitin batmasına səbəb olacaq.

Miryana Egger: BMT-nin inkişaf Programı ilə Azərbaycanın əməkdaşlığını daha da dərinləşdirməyə çalışacağım



BMT-nin inkişaf Programı ilə Azərbaycan arasında əməkdaşlığı daha da dərinləşdirməyə çalışacaq. Bu barədə ölkəmizdə səfərdə olan BMT inkişaf Programının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Egger jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın hökumət nümayəndəleri ilə görüşlərdə BMT-nin inkişaf Programı ilə əməkdaşlıq məsələləri müzakirə ediləcək: "Müzakirələrde BMT-nin inkişaf Programının planlarına Azərbaycanın prioritət hesəti diye sahələrdə ölkəyə vere bileyə dəstək məsəlesi də yer alacaq".

Nazir müavini: "Gürcüstan tam olaraq Azərbaycan təbii qazı ilə təmin edilir"

Gürcüstan tam olaraq Azərbaycan təbii qazı ilə təmin edilir. Düşünürəm ki, bu, belə də davam edəcək. Bunu jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazırının müavini Natia Turnava deyib. "Təbii qaz sahəsində Azərbaycan bizim strateji tərəfdäsimizdir və Azərbaycan Gürcüstanın əsas qaz tədarüküssü olaraq qalır. "Şahdəniz-2" layihəsi üzrə növbəti illerdə Gürcüstana idxl olunan Azərbaycan qazının hecmi daha da artacaq", - deyə o qeyd edib.

ADAU-da YAP sıralarına yeni qoşulan gənclərlə görüş keçirilib



Dünən ADAU-nun Ağro-nomluq fakültəsində YAP sıralarına yeni üzv olmuş tələbə-gənclərlə görüş keçirilib. Görüşü ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə respublika rəhbərliyinə gəlisişindən sonra respublikanın inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qurur hissi yaratdığını bil-

dirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Gənclər şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqqorənliliklə müəyyənəşdirdiyi siyasetin Azərbaycan Respublikasının qarşısında yeni-yeni imkanlar açığını və yeni hədəflər müəyyənəşdirdiyini bildirib. Gənclərin Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü, tərəixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olan Gənclər de ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında six birləşdiyini qeyd edib.

Tələbələrdən aqronolmuq ixtisasının III kurs tələbəsi Gülşən Nəbiyeva, torpaqşunaslıq və aqrokimya ixtisasının I kurs tələbəsi Hasil Səfərli çıxış edərək, YAP-in üzvü olduqlarından qurur hissi keçirdiklərini bildiriblər.

Sonda YAP sıralarına yeni üzv olmuş 180 nəfərdən çox tələbə gənclər partiya vəsiqələri təqdim edilib.

Rövşən RƏSULOV

Ağcabədi də millət vəkilinin yaradıcı şəxslərlə görüşü keçirilib



YAP Ağcabədi rayon təşkilatının inzibati binasında millət vəkili Tahir Rzayevin Ağcabədi rayonun yaradıcı şəxsləri, şair və yazarlarla görüşü keçirilib. Görüş zamanı çıxış edən millət vəkili Tahir Rzayev son zamanlar Möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşların firavan yaşıyışını və həyat tərzini yüksək səviyyədə təmin edən sərəncamlar və ölkənin tanınmış mədəniyyət işçiləri və yaradıcı insanların səmimi görüşündən, bu görüşün

əhəmiyyətindən geniş sohbət açıb. Millət vəkili son illər ölkəmizdə həyata keçirilən genişməqəsli tikinti, quruculuq-abadlıq işlərindən, bölgelərimizin tənənəməz dərəcədə inkişaf edərək, gözəl bir diyyara çevriləməsi xüsuslu vurğulayıb: "Regionların sosial-iqtisadi inkişafı dair dövlət proqramlarının uğurla icra edilməsi, digər regionlar kimi, doğma Ağcabədimizdən də simasının dəyişməsinə böyük təkan verib. Son illər Ağcabədədə geniş tikinti-abadlıq və quruculuq işləri həyata keçirilmiş, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları tikilmiş və ya əsaslı təmir edilmiş, şəhərə gözəllik veren inzibati binalar inşa olunmuş, yeni iş yerləri açılmış, əhalinin rifahının yaxşılaşması üçün xeyli infrastruktur layihələr həyata keçirilmişdir".

Görüşdə şair Zahid Eloğlu, Ağcabədi rayon Mərkəzinin direktoru, YAP Ağcabədi rayon təşkilatı gənclər birliliyinin sədri müavini Məhəseti Ağayeva, mədəniyyət işçisi, şair Gündüz Sevindik, şairlər Xəzangül Qədimli, Vəli Qurbanoglu və Adil Misirli çıxış edərək, dövlət başçısının həyata keçirdiyi proqramların uğur və əhəmiyyətindən və Prezidentin son zamanlar imzaladığı sərəncam və fərmanların əhalinin rifah halına, yaşayış tərzinə yüksək təminat verəcəyindən danışıblar.

Görüş iştirakçıları istək-arzularını və təkliflərini de söyləyiblər.

ZÜMRÜD BAYRAMOVA

Ombudsman haqqında milli qanunvericiliyin təkmilləşdirilməsi

Ombudsman milli qanunvericiliyin təkmilləşdirilmesi və yeni qanun layihələrinin qəbul edilməsi istiqamətində də səlahiyyəti çərçivəsində təşəbbüsələrini artırır. Təsisat tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Migrasiya, Əmək, Aile, Mənzil, Seçki və s. məcəllələrinin, o cümlədən, əlliilik, pensiya-lar və sosial müavinətlər, sosial xidmətlər, məhkumlar, ruhi xəstələrlə bağlı və s. istiqamətlərdə qanunvericilik aktlarının monitoringini həyata keçirilməklə, təkmilləşdirilməsi istiqamətində parlamentə və hökumətə təklifləri ni təqdim etməklə, müvafiq qərarlar qəbul edilməsinə nail olunmuşdur.

A.Səfixanlı yazar: "Vətəndaşların maraqlarının təminini baxımından qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Konstitusiya Məhkəməsi ilə də əməkdaşlıq Müvəkkilin sorğuları əsasında qabul edilmiş həmin qərarlar əsasında normativ-hüquqi aktlarda təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təmininə mühüm töhfələrini verməkdədir.

Müvəkkil müxtəlif vaxtlarda əvvəl də bağlı Azərbaycan Respublikası Prezidentinə, o cümlədən, Amnistiya Aktının qəbulu ilə bağlı ölkə Parlamentinə coxsaylı müraciətlər etmişdir. Bugündək ölkə Prezidenti tərəfindən 57 Əfv Fərmanı imzalanmış, Milli Məclis tərəfindən isə 10 Amnistiya Aktı qəbul edilmişdir ki, bu da, minlərlə islah olunmuş şəxslərin vaxtından əvvəl cəzasının çəkiləməmiş hissəsindən azad edilməsi, cəza müddətinin azadılması, məhkəmlüğünün götürülməsi ilə müşaiyət olunaraq, insan hüquqları sahəsində islahatlara mühüm töhfə vermişdir. Bu proseslər gedişində Ombudsmanın müraciətləri əsasında 444 məhkum əvvəl olunmuş, coxsaylı şəxslər isə Amnistiya Aktı şamil edilmişdir.

Müvəkkil, həmçinin, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüydare orqanlarının və vəzifeli şəxslərin "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifeləri yerinə yetirməsinə nəzarəti həyata keirir. Yeni elavə və dəyişikliklərlə bağlı Müvəkkil tərəfindən dövlət qurumlarının mətbuat xidmətlərinin nümayəndələri, həmçinin, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qurumları və media ilə məsləhətləşmələr keçirilmiş və hazırda da bu proses davam etməkdədir.

Bununla yanaşı, Müvəkkilin BMT-nin "Əlliilərin hüquqları haqqında" Konvensiyası və onun Fakültativ Protokolunun ratifikasiya edilməsi ilə bağlı irəli sürdüyü təklif müsbət qarşılığın, Konvensiya və onun Fakültativ Protokolu Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanunu əsasən ratifikasiya edilmiş, müstəqil monitoring mexanizmə funksiyalarını həyata keçirən tə-

sisat qismində Ombudsman müəyyənləşdirilmiş, BMT-nin Əlliilərin Hüquqları üzrə Komitəsinə paralel məruzə də hazırlanaraq, təqdim edilmişdir.

A.Səfixanının göstərdiyi kimi, ombudsmanın da fəaliyyətinin müsbət təcrübə olaraq qiymətləndirildiyi, insan hüquqlarının təminini baxımından əhəmiyyətli alət sayılan BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində həyata keçirilən Universal Dövri İcmal (UDİ) mexanizmini qeyd etmək yerinə düşərdi. 2009-cu ilin fevralında və 2013-cü ilin mayında isə insan hüquqları sahəsində vəziyyətin dəyişdirilməsi baxımından tam yeni mexanizm olan UDİ üzrə Azərbaycan dövlətinin BMT-nin İnsan Hüquqları Şurasında iki hesabatı dəyişdirilmiş və bu sənədə böyük maraq göstərmiş dövlət nümayəndələrinin fəal iştirakı ilə, müzakirələr nəticəsində ölkəmizdə insan hüquqları sahəsində əldə edilmiş uğurlar, mövcud təcrübə dəyişdirilməsi, nöqsanların və çatışmaqlıların aradan qaldırılması üçün tövsiyələr verilmişdi. Müvəkkil bu proseslərə fəal qoşulmuş, həyata keçirilən tədbirlərlə yanaşı, UDİ mexanizmi üzrə əlavə məruzə hazırlamış və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərmişdir.

Ombudsmanın formalasdırığı ənənəvi təcrübələrdən biri də "18 iyun - Milli İnsan Hüquqları Günü", "10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü", "21 sentyabr - Beynəlxalq Sülh Günü" 20 noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul edilme tarixi ərafəsində elan olunan aylılardır ki, bu da dövlət qurumları, QHT, KİV, icmalar və əhalinin iştirakı ilə küləvi hal almış, müsbət təcrübəyə çevrilmişdir.

Ombudsman insan hüquqları ilə bağlı digər strateji sənədlərin də implementasiyasında fəal iştirak edir və onlarla Beynəlxalq Konvensiya təşəbbüsümüzə Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuşdur.

İnsan hüquqları təhsili istiqamətində "İnsan hüquqları", habelə, "Gender giriş" fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisinə, yeni nəsil hüquqşunaslar, sosial işçilər və ixtisaslaşmış psixoloqların hazırl-

lanması işinin təşkilinə nail olunmuşdur. Hazırda Bakı Dövlət Universitetində insan hüquqları kafedrası yaradılmış, bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmışdır. Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramının icrasının monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və digər hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən, milli azlıqların yerli icmalarının nümayəndələrinin iştirakı ilə ictimai dini məsləhətlər keçirilmiş və bu gün de uğurla həyata keçirilməkdədir.

Milli İnsan Hüquqları Təsisatı kimi Azərbaycan Ombudsmanın fəaliyyəti Paris prinsiplərinə cavab verdiyindən, 27 oktyabr 2006-ci il tarixdə Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən "A" statusu ilə akkreditasiya olunmuş, 2012-ci ildə Müvəkkilin fəaliyyəti BƏK tərəfindən yenidən monitorinq edilmiş, onun "A" statusu yenidən reakreditasiya olunmuş və Paris Prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyi BMT səviyyəsində bir daha təsdiqlənmişdir.

Müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadıqlılığı onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur.

İnsan hüquqlarını bəşər sivilizasiyasının ən müdrik keşflərindən biri hesab edən Ümummilli Lider Heydər Əliyev demişdir: "İnsan hüquqları bu gün hamının anladığı və ya anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət və insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur". Fərəhli haldır ki, Ümummilli Liderinin insan hüquq və azadlıqlarının qorunması sahəsində müəyyən etdiyi müdrik və əzaqgörən siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ötən dövr ərzində Azərbaycan daha da inkişaf etmiş, yeni-niye regional proqramlar, Azərbaycanın hərtərəfli, dəha dinamik inkişafı, xoşbəxt geləcəyimiz naminə islahatlar həyata keçirir və bu proses sürətlə davam etməkdədir.

A.Səfixanlı yazar: "İnsan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatların məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqları Müdafisi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi, 18 iyun 2007-ci il tarixli Sərəncamla 18 iyun tarixinin "İnsan Hüquqları Günü" kimi təsis olunması, 27 dekabr 2011-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilmesi və bu kimi digər tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində islahatların uğurla davam etməsinin bariz göstəricisidir.

Qeyd etmək istərdim ki, Cənab Prezidentin təsdiq etdiyi in-

san hüquq və azadlıqlarının müdafia olunmasında mühüm əhəmiyyət daşıyan və dövlət qurumları qarşısında bununla bağlı vəzifələr müəyyən edən bu sənədlər uğurla icra olunmaqdadır. Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramının icrasının monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda millət vəkillərinin, yerli icra hakimiyyəti, məhkəmə və digər hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, o cümlədən, milli azlıqların yerli icmalarının nümayəndələrinin təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

"Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun alliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

Hüquqi-demokratik və dünyavi dövlət quruluğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədilə ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqlarının etibarlı sürətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində nüfuzu ilə bəllər artır".

Azərbaycanın yeni-yeni uğurları, həyata keçirilən islahatlar, beynəlxalq nüfuzu, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi davamlı inkişaf və insan hüquqlarının etibarlı təmininə xidmət edən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən islahatlar, məhz insan hüquqlarının daha səmərəli təmininə xidmət edir və Cənab Prezident dəfələrlə öz çıxışlarında bu tədbirlərin uğurla davam etdiriləcəyini bəyan edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Biz ölkəmizdə demokratiyanın, insanların hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk. Əlbəttə, çox vacibdir ki, bu sahədə həm beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda, bu sahədə bilavasitə məşğul olan qurumlar tərəfindən vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, göləcək fəaliyyətmizdə de Azərbaycanda həm siyasi, həm iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik, insan hüquqlarının qorunması üçün bütün lazımi tədbirləri görəcəyik". A.Səfixanının fikrine, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi insan hüquqlarının daha səmərəli təminini, əhalinin riyahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin və mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Dünyada yaranmış yeni şərait qarşısında yeni vəzifələr qoyur. Məhz bu vəzifələrin həyata keçirilməsi baxımından, 2020-ci ilə dək dövr üçün ölkənin perspektiv inkişaf hədəf və istiqamətlərini

müəyyənleşdirmək və onların gerçekləşdirilməsini təmin etmək məqsədi ilə ölkə başçısının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf Konsepsiyanı təsdiq edilmişdir.

Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun alliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

"Azərbaycan 2020: Gələcəyə Baxış" inkişaf Konsepsiyanın müəyyən edilmiş hədəflər, bir dəha göstərir ki, bütün sahələri ehətə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi, bundan sonra da ölkəmizin davamlı inkişafını və vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasını və bununla da, bütövlükdə, insanların hüquqlarının səmərəli müdafiəsinə təmin edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ilin sonunda ölkə iqtisadiyyatında keçid dövrünün başa çatdığını elan etmişdir. Keçid dövrünün başa çatması həm iqtisadiyyatda, həm də həyatın digər sahələrində yeni mərhələnin başlanğıçıdır. Yeni mərhələnin isə, öz hədəfləri və vəzifələri var. Bu baxımdan, dövlət başçısı insan amilini ön plana çəkərək demişdir: "Bizim bütün siyasetimizin başında Azərbaycan vətəndaşı dayar. Mən başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Prezident kimi həm mən, həm bütün dövlət məmurları, bütün icra hakimiyyəti başçıları, bütün nazirler həmişə insanlara xidmet göstərməliyik. Xüsusilə, o insanlara ki, onların bu diqqətə, bu yardımına da böyük ehtiyacları vardır. Azərbaycan dövleti sosial məsələlərin həlli istiqamətində öz siyasetini davam etdirəcək və bu yolda qarşıda duran bütün məsələlər təzliyə həllini tapacaqdır".

Ümummilli Lider Heydər Əliyevin başladığı dövlət quruluğu prosesi, məhz belə demokratik-hüquqi dövlət vəvətəndaş cəmiyyətin formalaşmasına yönəlmişdir. Ulu Öndər vaxtıla demişdir. "Müstəqilliyi əldə etmək asandır, onu qoruyub-saxlamaq isə çox çətindir. Biz bütün bu çətinliklərdən keçdik, bütün manələrin qarşısını aldıq, Azərbaycanın düşmənlərinə layqli cavab verdik, ölkəmizdən dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik. Azərbaycanın dövlət müstəqilliyini yaşıdırıq və bundan sonra da yaşadacaqız!"

Vahid Əmərov,
fəlsəfə üzrə felsəfə doktoru

15 mart 2019-cu il

Internet trolları barədə yeni faktlar üzə çıxdı

Vidadi İsgəndərlinin Fransa, Sevinc Osmanqızının ABŞ, Orduxan Teymurxanın isə Rusiya agentləri olduqları sənədlərlə sübuta yetirildi

Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsin-dən ciddi narahat olan yerli və xarici qüvvələr dağıcı müxaliftdən, "beşinci kolon"dan və internet trollarından istifadə etməklə, uğurlara kölgə salamağa, ictimai-siyasi sabitliyi pozmaqla, iqtisadi inkişafı dayandırmağa çalışırlar. Bu cür abnormal anti-təbliğat kampaniyasında en xırda çatışmaqlardan belə istifadə etməklə, öz çirkin məqsədlərinin həyata keçirilməsində yarananmağa çalışırlar. Hansısa dağ kəndinin, 5-10 il bundan əvvəl, mövcud olmuş problemlərini qabartmaqla, ictimai əhval-ruhiyyəni mənfi tonda yüksəlməyə də cəhdər göstərirler.

Bunun əvəzində isə, xaricdən külli miqdarda grant alan Əli Kərimli, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Qurban Məmmədov və digərləri bununla, həm də erməni lobbisinin və Ermənistən Azərbaycana qarşı apardığı informasiya mühəribəsinə dəstək vermiş olurlar. Düzdür, onların və onlara dəstək verənlərin dedikləri və danışdıqları sabun köpüyündən başqa bir şey deyil, yəni itin qaydasıdır hürmək, Azərbaycan xalqı nəyin düz, nəyin iftira olduğunu çox gözəl bilir. Həmi də, xalq aydın şəkildə başa düşür ki, xaricdəki internet trollarını telimatlandıran müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının müəyyən tapşırıq və göstərişləri var. Daha doğrusu, artıq sübuta yetirilib ki, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Qurban Məmmədov, Məhəmməd Mirzəli, Tural Sadiqli və digərləri müxtəlif şirnikləndirici vədlər qarşılığında casusluğa cəlb olunublar.

Orduxan Bəbirov "Kentavr" ləqəbi ilə Rusiya kəşfiyyatının agentura aparatına daxil edilib

Xaricdə oturub, Azərbaycana qarşı əlaqəsiz və mənəviyyatsız yol tutanlardan olan O. Teymurxan, hələ hərbi xidmətdə olduğu zaman, keçmiş sovet ordusunun hərbi kəşfiyyatı tərəfindən əməkdaşlığı celb edilib və onun təcrübəli agent olaraq, yetişdirilmesi üçün təlimlərə celb edilib. Hətta 1987-1989-cu illərdə 98-ci "VDV" diviziyyasında onun fiziki və döyüş hazırlıqları inkişaf etdirilib. Bu isə, onu deməyə əsas verir ki, o, bəlli qaydada yetişdirilib. Məlumatlara və əldə etdiyimiz sənədlərə görə, 1988-ci ildə SSRİ hərbi eks-kəşfiyyat orqanlarının xətti ilə Azərbaycan DTK-dən konfidensial əməkdaşlığa namizədliyi öyrənilən Bəbirovla bağlı "ilkin öyrənilmə materialları" sorğu edilib və müsbət rəylər alınıb. Beləlik-lə, yeni işindən və fəaliyyətdən məmənnun qalan O.Teymurxan hərbi xidmətdən sonra da, Rusiya kəşfiyyatı ilə əməkdaşlıq əlaqələrini davam etdi-



rib. Sənədlər təsdiq edir ki, O.Bəbirov "Kentavr" ləqəbi ilə Rusiya kəşfiyyatının agentura aparatına daxil edilib. Onun "Mərkəz"lə fealiyyətini isə özünü "Pavel" kimi təqdim edən şəxs əlaqələndirir. Sonrakı mərhələdə, yüksək dataqlara malik olmasından istifadə edən Teymurxan Moskvada reketçiliklə və insanları qarət etməklə məşğul olub. Əndəzəni və sərhədleri aşdırıdan, kuratorları tərəfindən cəza olaraq, Avropaya çıxarılib. Bu dəfə əsas fealiyyəti Azərbaycana qarşı anti-təbliğat kampaniyasının aparılması olub. Qarşılığında isə, hər ay ona 10 min ABŞ dolları verilib. Bəbirov hər gün ağlına deyil, ağızına gələnləri Azərbaycan dövləti və insanları haqqında söyləməsində, rus kəşfiyyatının xüsusi rolu var.

Sevinc Osmanqızı rus kəşfiyyatı hesabına özünə Virciniyada ev alıb

Azərbaycan sərhədlerindən kənar da oturub ölkəmiz haqqında hədyanlar danışan və videolar paylaşanlardan biri de Sevinc Osmanqızıdır. Bu şəxsin hansı mənsəbə qulluq etdiyi müəmməlidir. Gah ABŞ, gah da Rusiya kəşfiyyati ilə əlaqələr qurur, hərdən də, Norveçin maraqlı dairələri ilə isti münasibətlərə malik olduğunu nümayiş etdirir. Amma onu bir növ, ilkin olaraq, pulluparalı, mal - mülk sahibi edən ABŞ-in qarənliq dairələri olub. Elə övladları ilə Türkiyəyə oradanda ABŞ-a qaçırlımasında, ilkin olaraq, ona yardımı ABŞ-in Azərbaycandakı səfirliyinin əməkdaşlığı göstərib. Sonradan isə S. Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiya ya əsasən, Koşelyev adı müşavir deyildi, bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fealiyyət göstərən zabiti olub. S. Osmanqızının övladları ilə Koşelyevin övladları Virciniyada eyni məktəbdə oxuyub. Bu da Koşelyevin Sevincə münasibətlərinin genişlənməsinə təkan verib. Məhz Rusyanın kəşfiyyat zabiti ilə əlaqələrin genişlənməsindən sonra, S. Osmanqızının məddi vəziyyəti yaxşılaşır. Amerikaya gələndə "Marshall" və digər ucuz alış-veriş mərkəzlərində tez-tez görünən Osmanqızının artıq Virciniya statının Tyson Coner ərazisində yerleşən bahalı ticarət obyektiində bazarlıq edib.

S.Osmanqızı ilə yaxın münasibətdə olmuş və adının çəkilməsini istəməyen rəfiqələrindən birinin dediyinə görə, Sevinc ABŞ-da daim yeni gelir menbələrinin axtarışında olub: "Qısa zaman ərzində, tədbirlərdə iştirak edərək, Fətullah Gülen icması ilə əlaqəli "Türk Amerika Alyansı" ilə təmas yaratmayı bacardı, onların maddi yardımından istifadə etməyə başladı. "Gülen camaati" isə, ənənəvi taktikasından istifadə edə-

i.ƏLİYEV

rək, S.Osmanqızının timsalında yeni tərəfdəş əldə etməyə nail olmuşdu".

Bununla kifayətlənməyən S.Osmanqızı fealiyyətini daha da genişləndirib. Nəhayət, S.Osmanqızı məddi təminatını nizama salabilir. Beləlilə də, Florida ştatında böyük mənzilə sahib olur. Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sökügedən mənzil Florida ştatının varlıklar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir.

Şərəfsizliyin bir ünvanı var - Vidadi İsgəndərli

Dağdıcı müxalif qüvvələrin ələltisi və xarici dairələrin casusu rolunda çıxış edənlərdən biri də Vidadi İsgəndərli dir. Bu simasız məxluq yaramaz davranışları və açıqlamaları ile seçilir. Onun şərəfsiz əməlli, nəinki Azərbaycan cəmiyyətində, eləcə də, bəzi xarici mətbu orqanlarda da ikrəhələ qarşılıdır. "Əvvəlcə Azərbaycandan Gürcüstana qaçan, sonradan isə, Fransadan sığınacaq olan, keçmiş prokuror Vidadi İsgəndərli "Youtube"də özünün aqressiv və təxribatçı "xütbeləri" ilə təhqir etdiyi şəxsləri təccübələndirməyi dayandırmır". "Səs" İnformasiya Agentliyinə istinadən xəber verir ki, bu barədə Rusiyanın "Noviye İzvestiya" saytının siyasi yazarı Oleq Nikolayev "Vidadi İsgəndərli "ermanica danişdi" başlıqlı məqələsində qeyd edib. Oleq Nikolayev sökügedən məqəlesində Vidadi İsgəndərlinin danışıqlarının seviyyəsizliyini, etik normaları həddən artıq aşdırını və həqiqətə səyəkənməyən iddialar irəli sürdüyüne işarə edib. Müəllif, İsgəndərliin Fransada siyasi sığınacaq tapması da təsədüf hesab etmədiyi yazır. İddia olunur ki, erməni kurs yoldaşları onun Parisdə sığınacaq almasına kömək ediblər: "Hənsi ki, mehz Fransada erməni diasporu çox güclüdür və erməni siyasi lobbisi ənənəvilik alıb. Görünür, XHI-dəki hüquqşunas kurs yoldaşları İsgəndərlinin həyatının dramatik vəziyyətində onun Parisdə yerləşməsi, lazımi sənədlərə və qrantlara yiyələnməsi üçün ona bu qərarı verməkdə kömək ediblər. İsgəndərli isə bunun müqabilində ona təklif olunmuş versiya üzrə Qarabağ və s. olayları yayma çıxarmağa çalışır, elbəttə ki, təbliğatçı türk, lakin fealiyyətdə olan təhlükəli fərd kimi. Çətin ki, İsgəndərli yetərli qədər azərbaycanlılara, az da olsa, təsir edə bilsin, lakin ölkənin gənc düşüncəli və tətəndləşənəsi bu kimi siyasi korroziyaya uğramış emosional və antitarix mühəzziplerin təsirinə düşə bilərlər".

Bir sözə, bəlli olan fakt ondan ibarətdir ki, xaricdə oturub, Azərbaycana qarşı anti-təbliğat kampaniyası aparaların hər biri bu və digər formada müxtəlif ölkələrin kəşfiyyatına bağlıdır. Söz yox ki, bu ünsürlər, gec-tez, layiq olduqları cəzəni alacaqlar. Necə ki, Hüseyin Abdullayev və Fəxrəddin Abbaszadə həbs edilərək Azərbaycana getirildilər.

i.ƏLİYEV

Eldəniz Səlimov: "Azərbaycanın hərbi təlimləri Ermənistəni qorxuya salıb"

- Eldəniz müəllim, Paşinyanın Ermənistənin Təhlükəsizlik Şurasının iclasını işgal edilən Azərbaycan ərazisində keçirməsi və sərsəm bəyanatlarla çıxışlar etməsi bu dövlətin münaqişənin sühl yolu ilə həllinin uzadılmasına cəhd kimi qiymətləndirmək olarmış?



Müsahibimiz millət vəkili Eldəniz Səlimovdur

- ATƏT-in Minsk

Qrupunun həmsədrlerinin Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həlli ilə bağlı verdikləri bəyanat Paşinyanın sərsəm fikirlərinin alt-üst edilməsi deməkdir. Lakin Paşinyan ATƏT-in bu bəyanatına məhəl qoymayaraq, Ermənistən Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işgal olunmuş torpaqlarında - Xankəndidə keçirdi. Bu da Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə engel yaradan səbəblərindən biridir. Bununla bir daha Paşinyan münaqişənin sühl yolu ilə həllinə maneçilik yaradır.

- Ermənistən hakim rejiminin beynəlxalq hüquq normalarını pozmaqla dünya birliliyinə hörmətsizlik nümayiş etdirdiyini demək olarmış?

- Paşinyanın anormal hərəkətləri və sərsəm bəyanatları ATƏT-in qərarlarına ziddir və saymaz yana münasibətdir. Deməli, Paşinyanda özündən əvvəlki rəhberlərin səhvələrini davam etdirməklə, münaqişənin həllini uzatmaq məqsədi güdür. Bəlkə də Paşinyanın Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməsi Azərbaycanın genişməqyaslı təlimlərin başlanmasının müzakirəsinə yığışılar. Ölkədə belə təlimlərin keçirilməsi Ermənistən rəhbərliyini çox narahat edir və qorxuya salır. ATƏT-in Minsk Qrupunun həmsədrlerinin Təhlükəsizlik Şurasının Xankəndidə keçirilməsinə heç bir reaksiya verməməsi, gözləmə mövqeyində durması təccübə doğurur. Ola bilsin ki, Minsk Qrupunun həmsədrleri kimlərdənse komanda gözləyir.

- Cəbhədə erməni təxribatları baş verə bilərmi və bu halda, Azərbaycan sərt cavab tədbirləri görsə, dünya birliliyinin reaksiyası necə ola bilər?

- Söz yox ki, cəbhədə erməni təxribatları baş verərsə, Azərbaycan, bir daha öz gücünü nümayiş etdirməklə, onlara tutarlı cavab verəcəyi mütləqdir. Bu gün Azərbaycan Ordusu qüdrətli bir ordudur. İstənilən vəziyyətdə öz torpaqlarını azad etməyə qadirdir və hazırdır.

GÜLYANƏ

Rusiya öz hava məkanında "Boeing 737 MAX 8" və "Boeing 737 MAX 9" təyyarələrinin uçuşlarını qadağan edib



Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) xüsuslu göstərişlər verilən qədər öz hava məkanında "Boeing 737 MAX 8" və "Boeing 737 MAX 9" təyyarələrinin uçuşlarını qadağan edib. Bu barədə "Rosaviasiya"nın rəhbəri Aleksandr Neradko jurnalistlərlə səhəbtində bildirilib. Qadağın "Rosaviasiya"nın müvafiq qərarı qəbul edilənə qədər qüvvədə olacaq. A.Neradkonun sözlerine görə, qadağanın götürülməsi barədə qərar ABŞ Federal Aviasiya Administrasiyasının, Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Büronun və "Boeing" şirkətinin direktiv məlumatlarının təhlilinə əsaslanacaq.

Gələn ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq

2020-ci ildən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq. AZERTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödenişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov jurnalistlər üçün təşkil edilən təlimdə deyib.

O bildirib ki, hazırda paytaxtda istifadə olunan "Baku-Bus" avtobusları da sıxılmış qazla işləyir.

Azərbaycanda cəzanın humanistləşməsi insan hüquq və azadlıqlarının müdafiasının tərkib hissəsidir

Penitensiər sistemdə aparılan islahatların məqsədi həbs olunmuş şəxslərin humanist şəraitdə saxlanılmasını təmin etmək və məhkum olunmuş şəxslər üçün müasir və mütərəqqi sistem çərçivəsində islah təsiri göstərə bilən ümumi davranış qaydalarını müəyyən etmək idi.

Bununla əlaqədar islah-əmək qanunvericiliyinin beynəlxalq standartlara və demokratik cəmiyyətin prinsiplərinə uyğunlaşdırılması üçün Cəzaların İcrası Məcəlləsi hazırlanıra, BMT-nin "Məhkumların davranış qaydalarının minimum standartları", Avropa Şurası tərefində qəbul edilmiş "Avropa penitensiər qaydaları" və digər beynəlxalq aktlar nəzərə alınmışdır. Yeni qanunvericilikle məhbusların hüquqları gücləndirilir, şəxsi təhlükəsizlik, viddan və din azadlıqlarına təminat verilir, onların saqlamlığı, tibbi xidmət, "sanitar-gigiyena" məsələləri və qidalanmaları üçün imkan yaradılır və onlara bir səra yeni imtiyazlar verilir. Penitensiər müəssisələrin islah-təsir sisteminde əsaslı dəyişikliklər baş vermişdir.

Qanun məhkum olunmuş şəxslərin vəkillərə senzura olmadan yazımasına və görüşməsinə, istirahət və mətbuat vasitələrindən məlumat almaq hüququna təminat verir.

"Beynəlxalq Qızıl Xaç Komitəsinin azadlıqdan məhrumetmə yerlərində səlahiyyətlərinin həyata keçirilməsinin temin edilməsi barədə" Azərbaycan Respublikası Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci ildə saziş imzalanmışdır və onun müddəti vaxtaşırı uzadılır. Bununla, hüquq müdafiəçilərinin və qeyri-hökumət təşkilatlarının penitensiər müəssisələrde məhbuslarla görüşmələrinə bütün imkanlar yaradılır.

Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrası isə "Məhkəmə nezaretciləri və məhkəmə icraçıları haqqında" qanuna təmin edilir. Məhkəmə qərarlarının, habelə, cina-yet işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xidməti yaradılmışdır.

1998-ci il Dövlət Proqramına əsasən, insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq əhdəliklərinə uyğunlaşdırılması nəzərdə tutulur. Bu məqsədə qanunvericilik və institutional islahatlar həyata keçirilmiş, ölkəmizin Avropa Şurasına üzvüyü ərefəsində milli qanunvericiliyin Avropa İnsan Hüquqları Konvensiyası ilə müqayisəli təhlili aparılmışdır. Azərbaycan Respublikasında demokratikləşmə və insan hüquqlarına riayət olunması istiqamətində aparılan "məntiqi nəticəsi kimi, ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edilmişdir.

İndiyədək Azərbaycan Respublikası Avropa Şurasının 50-dən artıq sənədine, o cümlədən, "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Zoraki cinayətlərin qurbanlarına vurulmuş ziyan ödənilmesi haqqında", "Məhkum şəxslərin verilməsi haqqında", "Nikahdankeñar doğulmuş uşaqların hüquqi statusu haqqında" Konvensiyalar, "Milli azlıqların müdafiəsi haqqında" Çərçive Konvensiyasına, "Yerli özünüdərə haqqında"

Avropa Xartiyasına qoşulmuşdur.

2001-ci il dekabrın 25-de Azərbaycan Respublikası - hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasını və onun 1, 4, 6 və 7 sayılı Protokollarını ratifikasiya etmiş, bununla da, ölkə vətəndaşlarının hüquq və azadlıqlarına daha bir təminat verilmişdi. Ölkəmiz hem də Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxil olmuşdur. Azərbaycan Respublikasının Avropa Şurasına qəbulundan cəmi bir il sonra hüquqlarının pozulduğunu iddia edən hər bir Azərbaycan Respublikasının vətəndaşı öz hüquqlarının bərpası üçün bütün dövlətdaxili prosedurlar tükəndikdən sonra Avropa Məhkəməsinə müraciət etmək hüquq əldə etmişdir.

Azərbaycan Respublikasının Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin tek millesiməsi, insan hüquqlarına dair beynəlxalq Konvensiyalara uyğunlaşdırılması, Avropa standartlarına cavab verən yeni qanunların qəbulu və qüvvədə olan qanunvericiliyə müvafiq dəyişiklik və əlavələr edilməsi prosesini daha da sürətləndirmişdir.

İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fealiyyətinin semərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institutional əsaslarının təkmilləşdirilməsi, eləcə də, korrupsiyaya qarşı mübarize ilə əlaqədar götürülmüş əhdəliklərin yerinə yetirilməsi məqsədile də tədbirlər görülür.

"Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2000-ci il 8 iyun tarixli Fermanına əsasən, ali dövlət və hüquq-mühafizə orqanlarında çalışan təcrübəli mütəxəssislərin, hüquqşunas alımların iştirakı ilə işçi qrupu yaradılmışdır. Qrupun hazırladığı "Korupsiya ilə mübarizə haqqında" qanun layihəsi Avropa Şurasının ekspertizasından keçirilmişdir. 2004-cü il yanvarın 13-de "Korupsiya qarşı mübarizə haqqında" qanun, eyni zamanda, dövlətin siyasi iradəsində nümayiş etdirilərək, Korupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Dövlət Proqramı normativ-hüquqi aktların qəbul olunması, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fealiyyətində şəffaflığın təmin edilməsi, o cümlədən, iqtisadi və sosial sahədə, dövlət orqanları və hüquq-mühafizə orqanlarının fealiyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və s. məsələləri nəzərdə tutur. Bu məqsədə Korupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokurorun yanında Korupsiyaya Qarşı Mübarizə idarəsi yaradılmışdır.

İctimai birliliklərin qeydiyyatı və müraciət prosedurlarını nizamlayan qaydaların yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsinə dair de əsaslı tədbirlər görülür. 2003-cü il dekabrın 12-də Avropa Şurasının ekspertləri və yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqla hazırlanmış

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti "Birleşmiş Milətler Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin və Beynəlxalq Amnistiya Təşkilatının Azərbaycana dair hesabatı ilə əlaqədar tədbirlər haqqında" Səren-cam imzalamış və hesabatda göstərilən faktların yoxlanılması və tədbir görülməsi, bu sahədə insan hüquqlarının müdafiəsi ilə meşğul olan beynəlxalq təşkilatlarla işin səmərəli təşkil edilməsi məqsədi ilə işçi qrupu yaradılmış və ona respublikanın hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər planının hazırlanıb, həyata keçirilməsi tapşırılmışdır.

Ümumiyyətə, dövlətin öz üzərinə götürdüyü əhdəliklərin yerinə yetirilməsi istiqamətindəki tədbirlər sırasında 2002-ci il 24 avqust Referendumda 1995-ci il Konstitusiyasına dəyişikliklərin edilməsi, habelə, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanununun qəbul olması müstəsna əhəmiyyətə malikdir. Bu tədbirlərin həyata keçirilməsi, əsasən, insan hüquqlarının daha etibarlı təminatı mexanizminin yaradılması, Azərbaycan Respublikasının Avropa Şurası qarşısında əhdəliklərinin yerinə yetirilməsi, məhkəmə islahatları ilə bağlı dəyişikliklərin təşbit olunması, hakimiyət bölgüsü və dövlətin idarə edilməsi ilə əlaqədar mövcud qaydaların təkmilləşdirilməsi ilə bağlıdır.

Bundan əlavə, hər kəsin, habelə, ümumi yurisdiksiya məhkəmələrinin, Ombudsmanın Konstitusiya Məhkəməsinə müraciət hüquq müəyyən edilir. Bununla Konstitusiya Məhkəməsinin səlahiyyətləri artırılır. Eyni zamanda insanlara onların pozulmuş hüquq və azadlıqları ilə əlaqədar ölkədaxili prosedurlardan daha geniş istifadə etməyen hüquq əsasları yaradılır. Artıq hər bir vətəndaş onun hüquqi və azadlıqlarını pozan qanunvericiliyə və icra hakimiyəti orqanının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Bu qaydanın müəyyən edilmesi insan hüquq və azadlıqların müdafiəsinin daha bir təminatıdır.

Konstitusiyadan siyasi partiyaların, ictimai birliliklərin ləğv edilməsi məsələsində baxılması ilə bağlı Konstitusiya Məhkəməsinin səlahiyyətine dair müddəə çıxarılmışdır. Həmin məsələyə baxılması ümumi məhkəmələrə aid edilərək, siyasi partiyalarla və ictimai birliliklərə apellyasiya və kassasiya şikayəti vermek, ölkənin vahid məhkəmə sisteminin bütün instansiyalara müraciət etmək imkanı verilmişdir. Siyasi partiyaların və ictimai birliliklərin Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ da məhdudlaşdırılmışdır.

Bütövlükdə, qeyd edilməlidir ki, milli qanunvericiliyin beynəlxalq standartlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələre uyğunlaşdırılması və dövlətin öz üzərinə götürdüyü əhdəliklərin yerinə yetirilməsi istiqamətinə görəlmiş işlər ölkədə insan hü-



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyət dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

quşlarının təmin edilməsi, ictimai-siyasi durumun sabitləşməsi, iqtisadi inkişaf üçün əsaslı zəmin yaratmaqla, Azərbaycan Respublikasının demokratik və hüquq dövlət kimi təşəkkülüne xidmet edir.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquq islahatlarının birinci mərhəlesinde demokratik edalet mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, Konstitusiya Nəzarəti, İnsan Hüquqları üzrə Müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fealiyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fealiyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində səmərəli müdafiə mexanizmləri formalasdırılmışdır. Beynəlxalq prinsiplərə və müsər tələblərə uyğun mütərəqqi qanunlar və məcəllələr qəbul edilmişdir.

Ölkəmizin hüquq sistemindəki bu dəyişikliklər hər bir Azərbaycan Respublikası vətəndaşının hüquq və azadlıqlarının daha dolğun təmin edilməsinə yönəldilmişdir. Məhz hər bir vətəndaşın azad cəmiyyətdə yaşaması, hüquq və azadlıqlarının müdafiəsi kimi məqsədlərin reallaşması həyata keçirilən islahatların mahiyətini təşkil edir.

Tam əsasla demek olar ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüskarı olduğu hüquq islahatları, Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlər ölkəmizdə demokratik-hüquq dövlətin möhkəm əsaslarını yaratmışdır.

Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurması, Avropa hüquq

məkanına daxil olması konstitusiyaya, bir sıra qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində yeni qanunların qəbulu, onları həyata keçirəcək yeni təsisatların yaradılması, məhkəmələrin və digər aidiyəti orqanların fealiyyətinin təkmilləşdirilməsi, qanunların tətbiqində yaranan bəzi problemlərin aradan qaldırılması, hüquqi maarifləndirmə işinin gücləndirilməsi, müasirləşdirilməsi zərurətini doğurur və islahatların davam etdiriləcək məsələsini şərtləndirir.

Bu gün, tam məsuliyyətə deyə bilərik ki, Azərbaycan Respublikası dövlətinin müstəqilliyyinin qorunması, məhkəmələrinin təşkilatının, Kütləvi İnformasiya Vasitələrinin fealiyyəti genişlənmiş, insan hüquqlarının təməni sahəsində yeni qanunların qəbulu, onları həyata keçirəcək yeni təsisatların yaradılması, məhkəmələrin və digər aidiyəti orqanların fealiyyətinin təkmilləşdirilməsi, qanunların tətbiqində yaranan bəzi problemlərin aradan qaldırılması, hüquqi maarifləndirmə işinin gücləndirilməsi, müasirləşdirilməsi zərurətini doğurur və islahatların davam etdiriləcək məsələsini şərtləndirir.

Bu gün, tam məsuliyyətə deyə bilərik ki, Azərbaycan Respublikası dövlətinin müstəqilliyyinin qorunması, məhkəmələrinin təşkilatının, Kütləvi İnformasiya Vasitələrinin fealiyyəti genişlənmiş, insan hüquqlarının təməni sahəsində yeni qanunların qəbulu, onları həyata keçirəcək yeni təsisatların yaradılması, məhkəmələrin və digər aidiyəti orqanların fealiyyətinin təkmilləşdirilməsi, qanunların tətbiqində yaranan bəzi problemlərin aradan qaldırılması, hüquqi maarifləndirmə işinin gücləndirilməsi, müasirləşdirilməsi zərurətini doğurur və islahatların davam etdiriləcək məsələsini şərtləndirir.

Azərbaycan xalqının əbədi Lider Heydər Əliyevin, bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ardıcıl hüquqi siyaset həyata keçirmək, ölkənin siyasi-iqtisadi və sosial həyatında böyük dəyişikliklər baş vermiş, hüquqi dövlət quruculuğunda önemli işlər görülmüş, məhkəmə-hüquq islahatı başa çatmış, xeyli mühüm qanunvericilik aktları, xüsusilə də, insan hüquqları və azadlıqlarının müdafiəsinə yönəlmüş qanunlar qəbul edilmişdir.

**Vahid Ömerov,
falsafe üzrə falsafe doktoru**

"Nar"-dan gənclərə karyera fırsatı

"Nar" tələbələrin öz ixtisasları üzrə uğurlu karyera qurularına kömək etmək məqsədilə gənclərə dəstək olmaqdə davam edir. Mobil operator "ASAN kadrları" karyera mərkəzi və Bakı Ali Neft Məktəbinin təşkil etdiyi 2-ci Karyera sərgisində iştirak edib. "Nar" satış, marketing, müştəri dəyərinin idarəedilməsi, biznesin təhlili üzrə və kənd vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mobil operator universitetin tələbə və məzunlarına uğurlu karyera barədə mesləhətlər verib. Şirkət təmsilçiləri ilə birbaşa ünsiyətdə olan tələbələr karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə programlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar. Sərgidə "Nar" stendinə maraq böyük olub. Qeyd edək ki, sərgidə 80-dən artıq şirkət iştirak edib.

Sərginin keçirilməsinin əsas məqsədi gənclərin məşğulluğunun artırılması, iş təcrübəsi olmayan gənclər üçün karyera fırsatı yaratmaq, məşğulluq bacarıqlarını inkişaf etdirməklə onların iş imkanlarını genişləndirməkdir. Qeyd edək ki, gənclərə dəstək "Nar"ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir. "Nar"ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.



Yenilənmiş "CavanNar"-a qoşul, ikiqat internet əldə et!

Ölkənin ən gənc və innovativ mobil operatoru olan "Nar" yenilənmiş "CavanNar" tarifini təqdim edir. Artıq bundan sonra "CavanNar" ile abunəçilər daha çox internet-dən istifadə edə və daha çox ünsiyət qura biləcək. Yenilənmiş "CavanNar" 2 müxtəlif paketdə təqdim olunur. Belə ki, "CavanNar 9"-a qoşulmaq istəyənlər aylıq 9 AZN ödəməkələ 5 GB internet, 5GB sosial şəbəkə və 500 tarifdaxili dəqiqə əldə edəcəklər. "CavanNar 6" isə istifadəçilərə aylıq 6 AZN ödəməkələ 2 GB internet, 2GB sosial şəbəkə və 200 dəqiqə tarifdaxili danışış verir. "CavanNar" tarifinə istenilən yaş qrupuna aid insanlar qoşula bilərlər. Qeyd edək ki, "CavanNar" Azərbaycan mobil rabitə bazarda ən sərfeli internet paketi sayılır.

"CavanNar 9"-a qoşulmaq üçün "C9" yazib 777-yə göndərmək və ya 777#9#YES yiğmaq lazımdır. "CavanNar 6"-ya qoşulmaq üçün isə "C6" yazib 777-yə göndərmək və ya 777#6#YES yiğmaq kifayətdir. İstənilən tarifdən "CavanNar" tarifinə keçmək 1 AZN təşkil edir. Bir "CavanNar" tarifindən digərinə kecid isə pulsuzdur. Qeyd edək ki, "CavanNar" tarifinə qoşulan abunəçilər hazırda, ölkədə ən geniş şəbəkələrdən birinə malik olan "Nar"-in 4G şəbəkəsindən istifadə etməklə tam keyfiyyətdə yararlanı bilərlər. Bakı və Abşeron yarımadası ilə yanaşı, 47 bölge "Nar"-in 4G şəbəkəsi ilə təmin edilib. "CavanNar" tarifi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsində öyrənmək olar.



Elan

Bank "BTB" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik Ümumi Yiğincığının çağırılması haqqında məlumat

Bank "BTB" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının illik Ümumi Yiğincığı 30.04.2019-cu il tarixdə saat 11:00-da Bankın Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov 27 ünvanında yerləşən Baş ofisində keçiriləcəkdir. Səhmdarlar yiğincığın gündəliyi ilə Bankın Baş ofisində tanış ola bilərlər.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən 21 may 2003-cü ilde Qasimov Süleyman Ələsgər oğluna verilmiş Abşeron RIH başçısının 15 aprel 1999-cu il sərəncamından çıxarış itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müaviləri:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500


Ses

Son sahifə

15 mart

Bakıda idman gimnastikası üzrə dünya kubokunun açılış mərasimi olub

Martın 14-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimi Milli Gimnastika Arenasında iştirakçı ölkələrin paradi ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdürü Yusuf Məmmədəliyev turnirdə 41 ölkəni təmsil edən idmançıları və qonaqları salamlayıb. Qeyd edək ki, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən Azərbaycan indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Priisi və digər yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkəmizin bu sahədəki uğurları ilk növbədə Prezident İlham Əliyevin idman siyasəti ilə bağlıdır. Məhz dövlətimizin başçısının diqqət və qayğı sayəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkə gənclərinin idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Çox sevindirici haldır ki, vaxtı ilə ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşıyır, gimnastlarımız Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edirlər.



"Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında bu idman növünün populyarlığı getdikcə artır və gimnastika ilə məşğul olanların sayı ildən-ilə çoxalır. Azərbaycan Gimnastika Federasiyasının 2017-ci və 2018-ci illərde Beynəlxalq Gimnastika Federasiyasının reyting siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində fəaliyyətin səmərəliliyinin göstəricisidir", - deyə Yusuf Məmmədəliyev vurğulayıb. Idmançılarla uğurlar arzulayan Y.Məmmədəliyev dünya kuboku yarışlarını açıq elan edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Martin 17-dək davam edəcək turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəye 121 kişi və 49 qadın idman gimnasti qoşulub. Turnire Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar. Yarışların ilk iki gündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.


Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edirlər. Turnirdə ən yüksək icra xalı toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - "AGF Trophy" təqdim olunacaq.



Marina Nekrasova dünya kuboku yarışlarının finalına yüksəlib

Azərbaycan gimnasti Marina Nekrasova idman gimnastikası üzrə dünya kuboku yarışlarının final mərhələsinə yüksəlib. Belə ki, gimnastımız dataqla tullanma yarışlarında 13,966 xal toplayaraq təsnifat mərhələsində yeddiinci olub. Bu nəticə ilə o, turnirin həlledici mərhələsinə adlayıb. Dünya kubokunda ölkəmizi Marina Nekrasova ilə yanaşı, Murad Ağarzayev, İvan Tixonov və Nikita Simonov təmsil edirlər.

Azərbaycan idmançısı ağır atletika üzrə dünya birinciliyində bürünc medal qazanı



ABŞ-in Las-Vegas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından bildirilər ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri de mübarizə aparırlar.

Martin 14-də idmançıımız Əli Şükürlü komandamızın aktivinə bürünc medal yazardı. Çempionatda 102 kiloqram çəki dərəcəsində çıxış edən atletimiz bir-dən qaldırma hərəkətində 125 kiloqramı ram edərək üçüncü yeri tutub. O, tekənla qaldırımda uğurlu çıxışını davam etdirib. Belə ki, 155 kiloqramı başı üzərində qaldıran idmançıımız bu hərəkətdə də bürünc medala yiyələnib.

Toplam 280 kiloqram (125+155) nəticə göstərən Ə.Şükürlü yekun sıralamada üçüncü yeri tutaraq fəxri kürsüyə qalxmazı bacarıb. Xatırladaq ki, buna qədər Azərbaycanın yeniyetmə idmançılarından Nailxan Nəbiyev və Azər Məmmədli medal qazanıblar.